

NƏSİMƏN YAQUBLU¹

BİR DAHA ÜÇRƏNGLİ BAYRAĞIMIZIN MƏNASI HAQQINDA

Açar sözlər: üçrəngli bayraq, Azərbaycan, M.Ə.Rəsulzadə, Ə.Hüseynzadə

Yüz ilə yaxın bir müddətdir ki, üçrəngli dövlət bayrağımız insanlarımıza üçün məqəddəs ideal rəmzinə çevrilib. Mövcudluğunun 18 ayı dövründə (1918-ci il noyabrın 9-u - 1920-ci il aprelin 27-si) on istəkli bir varlıq kimi sevilib, ezişlənib, adına və hüsünə şeirlər yazılıb, mahnular bəstələnib. Sovetlər Birliyindəki mövcud rejim üçrəngli bayrağımızın başımız üzərində asılmasını və hətta təsvirini belə qadağan etsə də, onu ürkəklərində yaşıdan insanlar istiqal şairimiz Əhməd Cavadın bu sözlərini tekrarlayırdı:

Coxdandır ayrı düşdüm
Üç boyalı bayraqdan.
A dostlar, mən yoruldum,
Bu gizli ağlarnaqdan.

Bəs xalqımızın başı üzərində yüz il əvvəl dalgalanmış və bu gün də mövcud olan bayrağımızın yaranma tarixindən, onun mənasından, ağ aparanın və səkkiz güşənin nə olduğunu, hansı ideyalardan qaynaqlandığından yetərinə məlumatlıyqmı?

1918-ci ilin 28 Mayında tarixdə sayca 114-cü türk dövləti olan Azərbaycan Cumhuriyyəti quruldu. Bu Cumhuriyyət özündə əvvəlki 113 dövlətdən ideoloji əsaslarına görə tam fərqlənirdi. Belə ki, ilk dəfə idi ki, bütün müsəlman və türk dünyasında milli kültür ənənələrinə, demokratik prinsiplərə söykənən Avropa sisteminə bir dövlət qurulurdu. Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə "Milli Azərbaycan Hərəkatının xarakteri" adlı məqaləsində yazdı: "Milli ideoloji mənşəyi etibarı ilə Azərbaycan hərəkatı Şərqdəki milli qurtuluş ideyaları ilə, Qərbdə demokratiya cərəyanlarını özündə birləşdirən bir hərəkatdır" (5, s.2-5).

M.Ə.Rəsulzadə belə bir hərəkatdan yaranan dövlətin isə məhz "Cümhuriyyət" olacağını hələ 1917-ci ildə "Açıq söz" qəzetində (1917-ci il, N 426, 17-30 mart) eyni adlı məqalədə "Cümhuriyyətdən-Cümhuriyyətə fərq var" deyərək yazdı: "Məhkum sinif və millət gözü ilə baxıldığda işıqlı (kübar) istibdad-qarasından, məşrutiyət-işıqlı istibdaddan, cümhuriyyət-məşrutiyətdən, cümhuriyyəti-ənam da (Xalq Cumhuriyyəti də) cümhuriyyəti-xasdən (imtiyazlı Cumhuriyyətdən) daha faydalı və daha müvafiq məqamdır... Var olsun Cümhuriyyəti-ənam! (yəni Xalq Cumhuriyyəti)".

M.Ə.Rəsulzadənin əsaslandırdığı Cumhuriyyət 1918-ci ildə mayın 28-də yarandıqdan sonra onun əsas rəmzi olan bayraq haqqında həmin ilin iyun ayının 21-də hökumətin qərarı verildi. Həmin qərardan: "Üstündə qırmızı fonda ağ səkkizguslu ulduz və apara təsviri olan qumaş Azərbaycanın bayrağı kimi təsdiq edilsin" (6, s.58).

Həmin dövrə bayrağımız Osmanlı Türkisiyəsinin bayrağı ilə eynilik təşkil edirdi. Fərq yalnız onda idi ki, Osmanlı Türkisiyəsinin bayrağındaki hilal ayın qarşısındaki ulduz beş güşədən, Azərbaycan Cumhuriyyətinin bayrağında isə səkkiz güşədən ibarət idi.

İlk bayrağımız haqqında verilən qərar da (yəni eynən Osmanlı Türkisiyəndə olduğu kimi) bir çox sabablərlə izah edilir. Bütün bununla türk xalqı olaraq böyük bir mədəniyyət sistemini əsaslandırmızı sübut edirdik. Azərbaycanın xilasını da qardaş Türkiyənin köməyində görürdük. Təsadüfi deyildi ki, 1918-ci ilin iyunun 4-də ilk siyasi, diplomatik və hərbi müqaviləni də məhz Osmanlı Türkisiyə ilə bağlaşmışdıq. Bundan əvvəl mövcud olan Zaqafqaziya Seymimdə fəaliyyət göstərən Azərbaycan nümayəndləri də (onların sayı 40-dan çox idi) siyasi istiqamətin Türkiyə olacağını müəyyənləşdirmişdilər.

¹ Bakı Dövlət Universitetinin professoru, tarix üzrə elmlər doktoru.

Eyni zamanda, Gəncəyə gəlmiş Qafqaz İsləm Ordusunun komandiri Nuru Paşanın etrafındaki "ilhaqçı"lar qrupu da "biz müstəqil dövlət yox, məhz Türkiyəyə birləşmək istəyirik" – deyərək, ciddi təbliğat aparırdı. Hətta o zaman Nuru Paşanın təkidi ilə Milli Şura fəaliyyətini dayandırmış, Tiflisdə yaradılan 1-ci Hökumət Kabinetini buraxılmış, Gəncədə Nuru Paşanın istəyince 2-ci hökumət kabinetini formalasmışdı. Qırmızı rəngli bayrağımız haqqında olan qərarda məhz həmin gərgin məqamlarda – ikinci hökumət kabinetini formalasından dörd gün sonra verilmişdi.

1918-ci ilin noyabrın 9-da isə üçrəngli dövlət bayrağımız haqqında qərar qəbul edildi: "Milli bayraq haqqında Azərbaycan hökuməti qərarları dəftərindən 9 noyabr 1918-ci il tarixli çıxarış:

Eşidildi: Nazirlər Şurası Sədrinin Milli bayraq haqqında məruzəsi. Qərara alındı: Yaşıl, qırmızı və mavi rənglərdən, ağ apara və səkkizbucaq ulduzdan ibarət olan bayraq Milli bayraq hesab edilsin" (4, s.129).

Milli bayrağımızdakı göy rəng – türkülüyü, qırmızı rəng – müasirliyi, yaşıl rəng – islam ideologiyasını ifadə edir.

Bəs bu dəyərləri özündə birləşdirən "Türkleşmək, İslamlamaq, Avropalaşmaq (firəngləşmək)" üçlük dəstərini böyük bir şüara çevirən ilk dəfə kim olub?

Qeyd edək ki, bütün türk milləti üçün böyük bir idealə və məqsədə çevrilən bu üçlük şurənin banisi türk dönyasının böyük mütefəkkir, Rusiya və Türkiyə universitetlərində təhsil almış əslən Azərbaycandan olan Əli bəy Hüseynzadədir. 1907-ci ilin iyul ayının 10-da Bakıda özünün naşr etdiyi "Füyuzat" (xeyir, fayda mənasındadır) jurnalındaki bir məqaləsində "Türk hissəyyatlı, islam etiqadlı, firəng qafalı" kimi ilk dəfə təqdim etdiyi bu fikri sonradan böyük mütefəkkir Ziya Göyəlpə belə ifadə etmişdi: "Türk qanlı, islam imanlı, Avropa mədəniyyətli".

Bəs Ə. Hüseynzadə tərəfindən əsası qoylan, Z. Göyəlpə tərəfindən inkişaf etdirilən "Türkleşmək, İslamlamaq, Avropalaşmaq" şurayı Azərbaycanın dövlət bayrağında niyə bir qədər fərqli olaraq öz əksini tapıb? Yəni dövlət

bayraqımızda rənglər bu ardıcılıqla verilib: göy, qırmızı, yaşıl. Göründüyü kimi, klassik şüardan fərqli olaraq, islamçılıq ikinci yerdə üçüncü yerə, müasirlik isə üçüncü yerdə ikinci yerə keçirilib. Bəs belə dəyişikliyin səbəbi nədir və kim bunu hansı məqsədlə edib?

1915-ci ilin oktyabrın 2-da Bakıda nəşrə başlayan "Açıq söz" qəzetiñ ilk sayında baş redaktor M.Ə.Rəsulzadənin "Tutacağımız yol" adlı baş məqaləsi çap edilmişdi. Həmin məqalədə M.Ə.Rəsulzadə vaxtilə Ə. Hüseynzadənin əsasını qoyduğu məşhur üçlük dəstərini belə təqdim edirdi: "Hər bir millət azadə yaşayib da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: Dil, Din və Zaman... Dilcə - biz türküz, türklik milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inanınları arasında məxsusi bir mədəniyyət vücuda getirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradın bir dövründəy... Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücduduna çalışmaq istərsə ki, zaman bunu tələb ediyor - mütləq 3 əsasa sarılımalyız: Türkleşmək, müasirleşmək və islamlaşmaq"(1).

Qeyd edildiyi kimi, M.Ə.Rəsulzadə 1915-ci ildə sonradan dövlət bayrağımızda öz əksini tapacaq fikirləri sıralamış və hələ o zaman Ə. Hüseynzadənin üçlük dəstərində dəyişiklik edərək, ciddi əsaslandıraq müasirliyi öne çəkmişdi.

M.Ə.Rəsulzadə 1916-ci ilin oktyabr ayında yənə "Açıq söz" qəzetiñ çap edilən "Getdiyimiz yol" adlı baş məqalədə müasirleşməyə üstünlük verərək yazdı: "Müasirleşmək - budo bütün millətləri sülh və nicat yoluna çıxaran böyük vasita! Müasirleşməyən, yəni zaman və əsrindəki maddi və mənəvi vasiteyi-mədəniyyə ilə silahlanmayan bir toplum gərək qan və dilə birləşmiş milliyyət və ya din, ruh və vicdanca tanışmış beynəlmiləliyyət olsun - mümkün deyil..." (2).

M.Ə.Rəsulzadənin müasirleşməyə verdiyi bu ənənə sonradan müasir tipli bir Azərbaycan cəmiyyətinin qurulmasına da təsirini göstərdi. 1918-ci ilin noyabrında Mudros müqaviləsi şərtlərinə uyğun olaraq, Osmanlı Türkisiyəsi öz

qoşunlarını Azərbaycandan çəkmək məcburiyyətində qaldı. İngilislərin ümumi nəzarətinə verilmiş Bakıya gələn general Tomson hələ Ənzəlidə olarkən “Mən Türkiyə intriqası ilə yaradılan bir dövlət tanımırıam” deyərək, Azərbaycan istiqlalını şübhə altına almışdı. Belə bir vəziyyətdə ingilisləri və general Tomsonu Türkiyənin bayrağının oxşarı olan bir bayraqla qarşıla-mağşa artıq səbəb qalmamışdı. Odur ki, 1918-ci ilin noyabrın 9-da qırmızı rəngli bayrağın yeri - üçrəngli bayrağın yaradılması haqqında M.Ə.Rəsulzadənin və onun başçılıq etdiyi Azərbaycan Milli Şurasının təklifi ilə qərar qəbul edildi. Bayraqdakı rənglərin təsviri və düzüllüsü isə M.Ə. Rəsulzadənin “Açıq söz” qəzetiində məqaləsində götürüldü.

Həmin üçrəngli dövlət bayrağımız ilk dəfə olaraq 1918-ci ilin noyabrın 17-də Bakıda Də-niz Vağzalında ingilis generali Tomsonun qarşılama mərasimində göyə qaldırıldı. O zaman dövlət himnimiz olmadığından böyük bəstəkar Ü.Hacıbəylinin təklifi ilə onun “Leyli və Məcnun” əsərində Nofelin səhnəyə gelişində səsləndirilən coşdurucu müsiqinin (“Heyrat” üstündə) çalınması qəbul edilir (Ü.Hacıbəyli indi səsləndirilən dövlət himnimizi sonradan bəstələyib). Qeyd edim ki, türkələr 1453-cü ildə Kons-tantinopolu (İstanbulu) fəth edərkən bu müsiqə oxşar bir marşla düşmən üzərinə hücum etmişdilər.

1918-ci ildə Bakıya gələn ingilislər üçrəngli bayrağımızın rəsmi olaraq dalgalandırılmasına o qədər razılıq vermirdilər. Onlara təsir edən, bu fikri dərinləşdirən isə Bakıda yaşayan ermənilər və ruslar idi. “Müsavat” Partiyasının qurucularından olan M.Ə.Rəsuloglu öz xatirələrində yazırı ki, ingilislər yalnız haftanın 1-ci və 4-cü günləri, yəni iclas keçiriləndə icazə verirdilər ki, Parlament binası üzərində milli bayrağımızın dalgalansın, iclas bitən kimi bayraqımızın endirilməsini tələb edirdilər.

1918-ci ilin 7 dekabrında Parlamentin açılış mərasimində M.Ə.Rəsulzadə bu sözləri söylədi: “Səadət və hürriyyət istiqlalıdır. İsta bunun üçün, əfəndilər, müstəqil Azərbaycanı təmsil edən o üç boyalı bayraqı Şurayı-Milli qaldırı-mış, türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidarı - əhraranəsini (azad adamlar

iqtidarı) təmsil edən bu üç boyalı bayraq daima başlarımızın üstündə ehtizaz edəcəkdir (dalgalanacaqdır). Bir daha qaldırılmış bayraq bir daha enməyəcəkdir!”(6, s.124).

Böyük mütəfəkkir Ü.Hacıbəyli “Azərbay-can” qəzetiində (1918-ci il, 9 dekabr) M.Ə.Rəsulzadənin bu çıxışını belə təsvir edirdi: “Mə-həmməd Əmin milli ittitahəsində bu üç rəngin: türkəşmək, islamlamaq və müasirləşmək amali əlamətində ibarət olduğuna işarə ilə - bu bayraq endirilməz! - dedikdə bütün məclis aya-ga qalxıb əl çala-çala bayraqları salamlarkən, təssüratı-fövqəladəmdən başının tükləri biz-biz durdu”.

Qeyd edim ki, dövlət bayrağımızda səkkiz güşə ilə bağlı da müxtəlif izahlar vardır. Bir izahda bildirilir: Ay (qəməri) təqvimini islam ölkələrində geniş istifadə olunurdu. Ay təqvimində tarixdə “Türk dövrü” kimi qalmış bir təqvim yaradılmışdır. Ay fazalarının təkrarlanması müddətinə uyğunluq üçün təqvimdə hər səkkiz ildə üç dəfə (2, 5 və 7-ci illərdə) ilin axırını ayı olan Zilhiccəsinə 30-cu gün əlavə edilirdi.

Beləliklə, “Türk dövrü” kimi tanınan bu təqvim dəqiqliyinə görə fərqlənirdi. Sonralar “Türk dövrü” təqvimini yenidən təkmilləşdirərək hər 126 ildən bir səkkizlik dövrün axırını dövründəki 7-ci il zamanı Zilhiccəni 29 sutka saxlamaqla dəqiqliyi 1290-ci ildə bir sutkaya qaldırılmış və təqvimdən XVI əsrənən Türkiyədə istifadə etmişlər.

Cox güman ki, əsası Osman Qazi tərəfindən qoyulmuş Türk İmperatorluğunun bayrağındaki ay hilali yanındakı səkkizbucaqlı dövlətin vaxt ölçüsü cədvəlinə rəmzi işarədir (3).

Bəzi izahlarda isə səkkiz güşəli ulduz “Od Yurdu”nun səkkiz hərfə yazılışına işarədir. Böyük yazıçı C.Cabbarlı yazırı: “Səkkiz künclü şu ulduz səkkiz hərfli Od yurdu”.

Bayraqımızdakı göy rəng türkəşmək ideyası ilə bağlıdır. Türklerin göy rəngə üstünlük verməsi ilə bağlı müxtəlif izahlar da mövcuddur. Orta əsrlərdə islam dinində olan türkəlli xalqların yaşadığı ərazilərdə saysız-hesabsız qədim abidələr tikilmişdi. Bu abidələrin əksəriyyəti göy rəngdə olmuşdu. Bu baxımdan göy rəng həm də simvolik məna daşımışdır. Göy

rəng həm də XIII əsrə Elxanilər dövrünün əzə-mətinin, onların zəfər yürüşlərini əks etdirir.

Bayraqımızdakı yaşıl rəng islam dininə mənşəbliyümüz ifadə edir. Böyük mütəfəkkir Əli bay Hüseynzadə “Qırmızı qaranlıqlar içinde yaşıl işıqlar” əsərində yaşıl rəngin geniş izahını vermişdir.

Milli bayraqımızdakı qırmızı rəng müasir-leşməni, inkişafi əsas götürür. Məlum olduğu kimi, XVIII əsrin sonlarında Fransa Burjua in-qilabından sonra kapitalizmin inkişafı ilə bağlı Avropa ölkələrində böyük irəliliyişlər baş vermişdi. Həmin dövrə proletariatin kapitalizm quruluşuna qarşı mübarizəsi olmuşdu. Bu illərdə qırmızı rəng Avropanın simvoluna çevrilirdi. Ə.Hüseynzadə yazırı: “Avropalaşım, firəng-ləşəlim deyirsiniz. Lakin ey qare (ey oxucu), müraciətdən müraciətə fərq vardır. Biz avropa-lıların ədəbiyyatına, sənayelərinə, ümum və maarifinə, kəşfiyyat və ixtıralarına müraciət etmək istəyiriz, özlərinə degil! Biz istəriz ki, islam ölkəsinə onların beyinləri, dimaqları girsin!” (7, s.420-425).

Milli bayraqımızda qırmızı rəngin üzərində ortada aypara və səkkizguşeli ulduzun təsviri verilib. Aypara bir vaxtlar Bizans imperiyasının paytaxtı Konstantinopolun gerbi olmuşdu. Türkələr 1453-cü ildə Konstantinopolu aldıdan sonra həmin gerb Osmanlı imperiyası tərəfindən islam dininin bir rəmzi kimi qəbul edilmiş və həmin dində olan başqa xalqlara keçmişdir (Bax: M.Əliyev. “Qobustan” jurnalı, 1989, N 3).

Müxtəlif guşəli ulduzların təsvirlərinin izləri dünya sivilizasiyasının ən qədim məskəni hesab olunan Mesopotomiya ilə əlaqədardır. Ulduz təsvirlərinin yaranması astronomiya elmi ilə bağlıdır.

Böyük yazıçı C.Cabbarlı şeirlərinin birində yazırı:

Bu ay, ulduz boyaların qurultayı nə demək,

Bizcə belə söyləmək.

Bu göy boyası - göy Moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı.

Yaşıl boyası - islamlığın sarsılmayan imanı, Ürəklərə dolmalı.

Bu al boyası - azadlığın, təcəddüdün fərmani, Mədəniyyət bulmalı.

Azərbaycan Milli Qurtuluş Hərəkatının böyük ideoloqu M.Ə.Rəsulzadə 1918-ci ildə Azərbaycan Parlamentinin yığıncağında demişdi: “Bizim qaldırıliğimiz bayraqın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasi-nın və müasir Avropa demokratik əsaslarının simvoludur”.

Azərbaycan 1920-ci ildə işğal edildikdən sonra başda M.Ə.Rəsulzadə olmaqla dəyərlə insanımız bu bayraqı Türkiyə və Avropa ölkələrində mühacirətdə qorudular, yaşıtdılar.

Qeyd edim ki, Sovetlər Birliyi dövründə üçrəngli dövlət bayrağımız 1957-ci ildə XX qu-rultayda “şəxsiyyətə pərvəstis” məsəlesi qoyulduqdan sonra üç azərbaycanlı vətəndaşımız (adları Cahid, Çingiz, digəri isə Nazim olub) tərəfindən bir saatdan çox “Qız Qalası” üzərində dalgalandırıldı. Həmin şəxsləri isə (onların sayı ümumilikdə 15-ə qədər olub) sonradan 12-13 ilə qədər həbsə məhkum etdilər.

1988-ci ildən başlanan Azərbaycan Xalq Hərəkatı dövründə yenidən üçrəngli bayraqımız meydanda dalgalandı.

DÖVLƏT RƏMZLƏRİNİN BƏRPASI

1. Bayraq. 1988-ci ildə Azadlıq hərəkatı başladığda Üçrəngli bayraq yenidən xalqımızın başı üzərində dalgalandı. 1990-ci ilin noyabrın 29-da “Azərbaycan SSR-in adının və dövlət bayrağının dəyişdirilməsi haqqında” fərman verildi və 1991-ci ilin fevralın 5-də qanunvericilik orqanı tərəfindən təsdiqləndi. Azərbaycan Respublikasının Dövlət bayraqı haqqında Əsasnamə hazırlanırdı. Dövlət bayraqı haqqında məsələ Azərbaycan Respublikası Konstitusiyasında təsdiq edildi. Konstitusiyanın 23-cü maddəsinin 2-ci bəndində göstərilir: “Azərbaycan Respublikasının Dövlət bayraqı bərabər enli üç üfüqi zolaqlan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayraqın hər iki üzündə ağ rəngli aypara və səkkizguşeli ulduz təsvir edilmişdir. Bayraqın eninin uzunluğuna nisbəti 1:2-dir”.

2. Gerb. Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsi rəssam

R.Məmmədov tərəfindən təkmilləşdirilmişdir. 1993-cü ilin 19 yanvar tarixli Konstitusiya qanunu ilə Dövlət gerbimizin rəngli və ağ-qara təsviri, fevralın 23-da isə Əsasnaməsi təsdiq edildi.

3. Himm. Müəllifləri Ü.Hacıbəyli və Əhməd Cavad olan Dövlət Himmimiz Azərbaycan Milli Məclisinin 1992-ci il 27 may tarixli qərarı ilə qəbul edilib. 1993-cü ilin mayın 2-də Dövlət Himmni haqqında Əsasnamə təsdiq olunub. Himmimiz bəstəkar A.Əzimov tərəfindən böyük xor və orkestr üçün oranjeman edilmişdir.

Istifadə olunmuş ədəbiyyatın siyahısı:

1. "Açıq söz" qəzeti, 1915, № 1.
2. "Açıq söz" qəzeti, 1916, № 299.
3. Ətayı Ə. Təqvimlər keçmişdə və bu gün. "Elm", 1998, № 1.
4. Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı, 1990.
5. Rəsulzadə M.Ə. Milli Azərbaycan Hərəkatının xarakteri. // "Azərbaycan Yurd Bigisi", İstanbul, 1933, № 29.
6. Yaqublu N. Məmməd Əmin Rəsulzadə. Bakı, 1991.
7. Yaqublu N. Məmməd Əmin Rəsulzadə ensiklopediyası. Bakı, 2013.

Summary

Nasiman Yagublu

Meaning of the “three colored flag”

Key words: flag, three colored, Azerbaijan, M.A.Rasulzade, A.Huseynzade

The article was devoted to the meaning and the history of the three colored flag of the Azerbaijani Republic. In article, there is given broad information about the colors in our state's flag. Later, the political meaning of the flag is revealed. The first official decision of the state about the flag is noted and talked about. It is given that many reknowned poets of Azerbaijan have written lots of poems about this flag. The flag became the official symbol of Azerbaijani government for the first time in 1918. Then it is also added that, this flag was forcefully banned in the time of Soviet regime. Currently, this three colored flag again remains as the official flag of the state of Azerbaijan.

Резюме

Насиман Ягублу

Еще раз о значении трехцветного флага

Ключевые слова: трехцветный флаг, Азербайджан, М.Э.Расулзаде, А.Гусейнзаде

Статья посвящена истории создания и значению трехцветного флага Азербайджанской Республики. Представлено описание цветов и символики флага, политического значения решения правительства Первой Азербайджанской Республики об утверждении этого важного государственного атрибута. В статье также указывается, что, несмотря на запрещение трехцветного флага в советские годы, троим азербайджанцам все же удалось ненадолго водрузить флаг на Девичьей башне в Баку. В заключение показана историческая преемственность символов первого демократического государства и современной Азербайджанской Республики.